



□ VI Bakı Beynəlxalq Humanitar Forumunun
iştirakçıları – Moskva Dövlət Linqvistika
Universitetinin (MDLU) rektoru, professor İrina
Krayeva, amerikalı politoloq, beynəlxalq jurnalist
Piter Teys və Almanianın Berlin Humboldt
Universiteti Azərbaycan tarixi kafedrasının
müdiri, professor Yeva Mariya Aux Bakı Slavyan
Universitetində (BSU) olublar.

Qonaqları qəbul edən
BSU-nun rektoru, professor
Nurlana Əliyeva rəhbərlik
etdiyi ali təhsil müəssisəsinin
beynəlxalq elmi əlaqələri, dün-
yanın tanınmış universitetləri
ilə qurulan əməkdaşlıq
çərçivəsində tələbə və müəllim

BSU-nun Moskva Dövlət
Linqvistika Universiteti
ilə əlaqələrindən danışan
N.Əliyeva qeyd edib ki, iki
ali təhsil müəssisəsi arasında

mübadiləsi, elmi-pedaqoji
kadrların ixtisaslarının artı-
rılması sahəsində beynəlxalq
əməkdaşlıq və digər məsələlər
barədə söz açıb.

kı müqaviləyə əsasən, birgə
elmi tədbirlər təşkil olunur,
elmi nəşrlər hazırlanır və bir
sira başqa istiqamətlər üzrə
faydalı əməkdaşlıq həyata
keçirilir. BSU tərəfindən
xaricdə Azərbaycan dili və
mədəniyyəti mərkəzinin
ilk dəfə məhz MDLU-da
açıldığını deyən N.Əliyeva

Forum iştirakçıları BSU-da

BSU-da fəaliyyət göstərən
Rusiya Tədris və Mədəniyyəti
Mərkəzi nəzdində “Moskva
auditoriyası” barədə məlumat
verib.

Söhbət zamanı N.Əliyeva
Almanianın təhsil
müəssisələri ilə də BSU-nun
əlaqələrinə toxunub. Bildirib
ki, BSU-da 2010-cu ildən bəri
alman filologiyası kafedrası,
2015-ci ildən isə Germanistika
Institutu fəaliyyət göstərir.
Rektor, o cümlədən institut
nəzdində Vilhelm fon Hum-

boldt adına Alman
Dili və Mədəniyyəti
Mərkəzinin işindən,
alman dili ixtisası üzrə
kadr hazırlığından söz
açıb.

Azərbaycan
dövlətinin təhsilə qay-
ğışını yüksək qiymətləndirən
MDLU-nun rektoru, profes-
sor İrina Krayeva BSU-dakı
təhsil sisteminin, burada

yaradılan şəraitin bunun bariz
nümunəsi olduğunu deyib.
BSU ilə MDLU arasındaki
əməkdaşlığın Azərbaycan
və Rusiya ali məktəbləri
arasında əlaqələrin daha da
möhkömləndirilməsinə xidmət
etdiyini vurğulayan İ. Krayeva

MDLU-dakı Azərbaycan Dili
və Mədəniyyəti Mərkəzində

Azərbaycanın mədəniyyətinin,
tarixi ənənələrinin əcnəbi
tələbələrə yüksək səviyyədə
tədris olunduğunu və rusiyalı
tələbələrin Azərbaycan dilinə
olan marağını xüsusi qeyd edib.

Sonra tərəflər BSU ilə
Moskva Linqvistik Universiteti
arasında 2005-ci ildən
mövcud olan əməkdaşlığı dair
yenilənmiş müqaviləni imza-
layıblar.

Tədbirin sonunda qonaqlar
auditoriyalarda dərslərin ge-
dişini izləyib. Onlar BSU-nun
akt zalında tələbələrin ifasında
slavyan ölkələrinin, Türkiyə və
Azərbaycanın milli rəqslerinə
tamaşa ediblər.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”